



Müsahibimiz "Azerbaycan Televiziya və Radio Verilişləri" Qəpalı Səhmdar Cəmiyyətinin sədr müvəvvi, Əməkdar jurnalist Rəşad Nəsirov.

- Rəşad müəllim, noyabrin 6-da Azerbaycan Milli Radiosunun 93 yaşı tamam olur. 1926-ci ildə fəaliyyətə başlayan radio-muz böyük inkişaf yolu keçib. Əlkəmizin ilk radiosunun milli əqidənin dərkində, milli mənəvi dəyerlərin təbliğində böyük xidmətləri olub. Ana radionun tarixine baxanda görürük ki, ona rəhbərlik edən şəxslərin arasında ən gənci sizsiniz. Gəlin oxuculara əvvəlcə siz yaxından tanıdaq.

- Rəşad Barat oğlu Nəsirov 24 iyul 1977-ci ildə Bakıda anadan olmuşdur. 1994-cü ildə Bakı şəhər 39 sayılı orta məktəbi, 1999-cu ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin sənətşünaslıq ixtisası üzrə bəkalavru, 2001-ci ildə ise magistr pilləsinə bitirmişəm. 2002-2005-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq - bəynelxalq münasibətlər fakültəsində təhsil almışam. ANS, "Lider" və "İctimai" telekanallarında çalışmışam. 2010-cu ildən "Azerbaycan Televiziya və Radio Verilişləri" QSC-də işləyirəm. Əvvəlcə radionun "Xəberlər" redaksiyasında baş redaktor və sonra televiziyanın "Xəberlər" informasiya programları studiyasının direktoru olmuşam. Dövlət başçısının 2015-ci il 5 may tarixli sərəncamı ilə "Azerbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədr müvəvvi təyin edilmişəm. 2017-ci ilin əvvəlindən milli radioya rəhbərlik edirəm. Siz dedin ki, radio tarixində on gənc rəhbərəm. Bəli, bu müstəqil dövlətəmizdən əlkə rəhbərliyi tərəfindən Azerbaycan gəncliyinə göstərilən böyük etimaddir.

- Bir əsre yaxın yaşı olan radioya rəhbərlik etməyin məsuliyyəti yəqin ki, böyükdür?

- Əlbəttə öz ənənesi olan, 93 yaşlı radioda rəhbərlik etmek olduqca məsuliyyət tələb edir. Burada, görün kimlərin dəstə-xətti var? Böyük ziyalılarımızın, Üzeyir Hacıbəylinin, Müslüm Məqəməyevin, Bülbülün, Cəfər Cabbarlinin, Məmməd Səid Ordubadinin və digər görkəmli şəxsiyyətlərin izi, səsi, nəfəsi olan məkandır. Onlar radioya - bu "sehirlə qutu"ya xalqın maariflənməsi üçün böyük ümidi baxıblar. Sənətin, ədəbiyyatın, incəsənətin təbliğində, milli mənəviyyatımızın zənginləşməsində radionun böyük əhəmiyyətini daşıdığını düşünüb. Bu gün də çalışırıq ki, klassikliyi saxlayaq, lakin müasirliyi də əxz edə bilək, zamanın tələbatına uyğun proqramlar hazırlayaraq. Azerbaycan radiosunun kollektivi bu amala xidmət edir, öz ənənesine söykənərək maarifçilik ruhundan verilişləri ni davam etdirir və auditoriyaya təqdim edir.

- Ancaq auditoriya da əvvəlki deyil, indi radiolar çoxdur. Informasiya almaq imkanları genişdir.

- Uşaqlıqdan xatırladığım bir məqam var. Deyirdilər ki, televiziya radionun auditoriyasını tamamilə elindən alacaq. Televiziyyada gedən filmlər kinoteatrları qapadacaq, teletamaşalar teatrların sonuna çıxacaq. Ancaq bu, bələ olmadı. Hər bir sənət ocağı öz yerini qorumağa müvəffəq olub. Radio da, auditoriyasının parçalanmasına baxmayaraq, öz nüfuzunu saxlamağa çalışır və rəqəbatdə texniki imkanlarına görə dənə böyük üstünlüye malikdir. Televiziyyada vizuallığı, görüntüyü üstünlük verilir, radioda isə səs əsas amıldır. Səmimi ünsiyyət, səviyyəli və ürəkaçan danışq mütələqdir. Radioya hemiye "sehirlə qutu" kimi yanaşırlar ki, görən danışın siması necədir, yaşı neçə olar, cavandırı və s. Texniki üstünlüyü ondadır ki, onu istenilən məkanda dinləmək mümkündür. Indiki dövrə isə mobileşib... O ki, qalidi özəl və internet radiolarına, onlarla müqayisədə Azerbaycan radiosu respublika məqayisədə bütün elektron informasiya vəsiatçıları üçün bir örnəkdir, radiojurnalista məktəbidir. Azerbaycan radiosunda zəngin proqramlar hazırlanır və auditoriyanın bütün yaş qruplarını əhatə

# "Dalğanı dəyişməyin"

Rəşad Nəsirov: "Çalışırıq ki, klassikliyi saxlayaq, lakin müasirliyi də əxz edə bilək, zamanın tələbatına uyğun proqramlar hazırlayaq"

edir. Burada təqdim edilən hər bir verilişin öz dinleyicisi var.

- Rəqəbat dövründə Azerbaycan radio-sunun yeri və rolü nədən ibarətdir?

- Milli radioda peşəkarlar çalışır. Burada "Xəberlər", "Şəhər və musiqi verilişləri", "Xalq yaradıcılığı", "Uşaq verilişləri", "Ədəbiyyat və incəsənət" redaksiyaları fəaliyyət göstərir. Son 10 ay ərzində 20-ye yaxın yeni layihə təqdim etmişik. Müəyyən verilişlərimiz var ki, onlara yenidən baxılb və yeni formatda işlənilər. Milli radioda uşaqlar, yeniyetmələr, gənclər, həm də orta və yaşı nəsil üçün istenilən mövzuda verilişlər hazırlanır. Ay ərzində 350-dən çox orijinal veriliş efirə verili. Bundan başqa radionun səs fondunda 300 minden artıq səs yazısı toplanır. "Qızıl Fond"da görkəmli sənətkarlarımız ifasında müğamlar, bəstəkar mahnıları, müxtəlif opera və tamaşalardan nadir parçalar qurunub saxlanılır. Bugünkü gündə həmin səsler ləntlərdə qalmış şərti ilə elektron daşıyıcıları köçürürlər. Klassik verilişlərimiz çoxdur. Bizim bu il 5 illik yubileyi qeyd edilən "Bulaq" verilişimiz var. Azerbaycan radiosunda əbədiyyətən verilişlərden biridir. "Bulaq"ın hər efir sayı "Qızıl Fond"da düşür. "Axşam görüşləri" verilişinin 40-dan artıq yaşı var. Son vaxtlar daha bir fərqliyimiz var. 3 dəqiqə, 5 dəqiqə ərzində informativ, qısa lakonik, amma insana müəyyən bir informasiyanı çatdırın verilişlər efirə təqdim olunur. Məsələn "Niye bələ deyir" rubrikası səslənir. Təzəlikcə qədim çalğı alətlərimizle, müəyyən abidələrimizle bağlı. 3 dəqiqəlik təzə rubrikalarımız, informativ süjetlərimiz gün ərzində 3 və ya 4 dəfə ayrı ayrı saatlarda yayılmışdır.

- Rəşad müəllim, hiss edirəm ki, get-ge-də radioya daha çox bağlanırsınız. Baxma-yaraq ki, siz jurnalistikaya televiziyyadan gəlibsiniz, ancaq radio sizi daha çox cəlb edir. Radionun özünməxsus yaradıcılıq ampıluası var, burada çalışmaq maraqlıdır deyə-sən?

- Mən radionu əvvəldən sevmişəm. Bu mühitdə çalışıdığca, o dərinliyə endikcə, səsələr aləmində olduqca, sevgim, təbii ki, daha da çoxalır. Yaradıcılıq sferasının mürrekkebliyinə vərdiqca, radionun özəl mühitini qavradiqca, bir sözə, radioda keçən günlərim buranın daha da əzəmetli olduğunu xəbər verir. Azerbaycan radiosunun çox gözəl kollektivi var. Ənənesi olan yaradıcılıq aləmidir. Mən bəlkə də min birinci dəfədir ki, bunu təkrarlayıram. Burda təsadüfi insanlar yoxdur. Radio emekdaşları ilə gündəlik, həftəlik planlaşmalar aparıq, dəyirmi məsada 7-8 nefər baş redaktor olur, baxıram ki, hərəsi bir professordur, hərəsi bir alimdir, öz işinin peşəkarıdır. Ömrələrini Azerbaycan radiosunun inkişafına həsr edən adamlar var ki, onların yaradıcılığı bir məktəbdir. Bəzi əməkdaşlar canlı ensiklopediyadırlar.

- Belə insanlarla çalışmaq həm rəhbərliyin karşısındakı məsuliyyət qoyur, həm də idarəciliyin üçün bir stimul verir

- Sözsüz, qısaça, bura böyük sənət dünyasıdır və əlkəmizdə yegane radiojurnalistika məktəbidir.

- Sözünüze qüvvət, ana radionun ən böyük üstünlüyü ondardır ki, radiojurnalistikə burda güclü inkişaf edib. Səs, söz, musiqi tamlığı hər hansı radio səhəbetini bütövleşdirir.

- Onun üçün də güclü rejissor qrupu olmalıdır və radiomuzun bu sərəndən bəxti həmişə getirib. Yüksek peşəkarlığa malik olan, elə dərəceli rejissörümüz səsələr səzün bağlılığını gözəl ehtiva edirlər. Yüzlərə verilişlərdən misallar çekmək olar. Hənsi sözdən sonra hənsi musiqinin işlənməsini, hənsi episodun yerləşdirilməsini gözəl şəkildə bacarırlar. Yazılan mətnə bir neçə istiqamətdən, müxtəlif rakurslardan baxıllı. Qısaça desək, bir verilişin üzərində bir neçə yaradıcı şəxs çalışır.

- Azerbaycan radiosunun tarixi nailiyyətlərindən danışarkən ən böyük xidməti dilimizin saflığına çalışması, ədəbi dilin inkişafı istiqamətində görüdüyü işlərlər. Mexsus olaraq qeyd edilir ki, Azerbaycan milli radio-sunda ana dilinə xüsusi hörmət və ehtimala yanaşılır.

- Azərbaycan dilinin qorunmasında Azerbaycan radiosunun unikal səsə malik diktörərin eməyi təqdirəlayıqdır. Qeyri-adi səsi olan, informasiyanı özünükünləşdirib təqdim etməyi bacara bilən diktörərimiz efirdə çalışır. Hətta aktyorlar, səhəne insanları bələ onlardan, ana radionun diktörərindən çox şey öyrənirlər, ədəbi dənişin qaydalarını, sözlerinin deyilish formalarını, heca vurgularının necə işlənməsini menimseyirlər.

- Rəşad müəllim, keyfiyyəti daha da artırmaq üçün Bədii Şura yaradıldı.

- Bəli, bu yaxınlarda radioda da Bədii Şura yaradıldı. Bədii Şurada təmsil olunan ziyalıların üzərinə böyük məsuliyyət düşür. Adından da göründüyü kimi Bədii Şura efirə hazırlanan verilişlərin Bədii Şurada tərtibatı, musiqi düzülmə ilə bağlı məsələləri nəzəretə götürüb. Məqsəd milli və klassik musiqinin geniş təbliğ olunması, bayraq musiqisinin qarşısının alınmasıdır. Adı ilə məzmunu uyğun gelmeyen verilişlərin tematikası araşdırılır. Elə verilişlər var ki, ad və məzmun cəhətdən də bir-birinin eynidir, onların ix-tisari, daha maraqlı olanın seçimi və mükəmməlliyyət səyə göstərilir. "Ədəbiyyat və incəsənət" və "Xalq yaradıcılığı" redaksiyalarının verilişlərinin mövzusu yaxınlığı var və oxşar proqramlar təqdim edirlər. Bədii Şura bu məsələyə də diqqətə yanaşacaq. Təqdim edilən hər bir efir məhsulunun özünməxsusluq olmalıdır.

- Ana radionun təbliği istiqamətində han-sı işlər görülür?



- Əməkdaşlarımız sosial şəbəkələrdə çox fəldirdir. Ana radionun özünün "instaqram" səhi-fesi də var. "105 FM Azerbaycan radiosu" adlıdır. Burada səhər efirə gedəcək verilişlərin anonsları səslənir. Canlı verilişlərinin qonaqları haqqında məlumatlar eks olunur. Sosial şəbəkələrdə elanlar verilər ki, dinleyicilərin məlumatı olsun. Söhbət qoşulmaq istəyənlər üçün imkan yaransın ki, maraqlandığı sualları təqdim edə bilsinlər.

- Rəşad müəllim, təzəlikcə əlkəmizdə radio yayımında yüksək keyfiyyəti rəqəmsal keçidə nail olunub.

- Azərbaycanda ilk dəfə olaraq, 26 avqust 2019-cu il tarixindən etibarən Bakı şəhəri və Abşeron yarımadası ərazisində Azerbaycan radio-su rəqəmli test yayımına başlayıb. Hazırda DAB+ standartlı rəqəmli radio FM diapazonunda analoq radio ilə parallel yayılmalar. Məlumat üçün bildirim ki, əlkəmizdə DAB+ standartlı rəqəmli radio yayımına başlanmasına dair məlumatlar Cənəvredə Avropa Yayımlılarında fəaliyyət göstərən, DAB standartlı rəqəmli radio yayımı üzrə dünyada nüfuzlu təşkilat olan "WorldDAB" Forumunun məlumat bazasında və "www.worlddab.org" rəsmi internet informasiya ehtiyatında yerləşdirilib. Bələ ki, 30-a yaxın əlkənin yer aldığı siyahıya Azerbaycanın da adı əlavə edilib.

Rəqəmli radio yayımının üstünlüyü odu ki, bir tezlik zolağında informasiyaların video, qrafik və mətn şəklində ötürüle bilməsinə imkan verir.

Eyni zamanda, bu növ yayının qəbuləciliyi avtomobil, qatar və digər hərəkət edən obyektlərin sırasından asılı olmayaq, radiosignalların əhatə dairesinin istenilən nöqtəsində inamlı qəbul imkanı mövcuddur. Rəqəmli radiodən məsihət və avtomobillərdə qəbul etmək üçün DAB+ standartını dəstəkləyən qəbuləciliyər tələb olunur. 2012-ci ildən sonra Avropada istehsal edilən avtomobillərdə DAB+ standartını dəstəkləyən radioqəbuləciliyər mövcuddur. Onlara müvafiq program temənatı yüklemək, rəqəmli radiodən qəbul etmək mümkündür.

- Rəşad müəllim, sonda siz və doğma radiomuzun bütün kollektivini 6 noyabr radio işçilərinin peşə bayramı münasibəti ilə təbrik edirəm və yaradıcılıq uğurları arzulayram

- Mən də fürsətdən istifadə edərək radio günü münasibəti ilə kollektivimizin hər bir üzvünü, bütün əməkdaşlarını, tələyini radioya bağlayan əmək veteranlarını, efir dostlarını, özəl və internet radiolarında çalışan həmkarları, rəqəmli radiodən yoldaş, qulaq sırdaş bilən milyonlarla dinleyicilərimizi, əlkəmizdən kənarda yaşayan, xaricdə məskən salan, radiodən Azerbaycan etrini duyan soydaşlarını təbrik edirəm. Radionun bayramı elin, obanın bayramıdır. Bayramınız mübarək olsun əziz dinleyicilər.

Şəlalə Məhyəddininqizi

Azərbaycan Respublikası Prezidenti  
yanında Kütləvi İnformasiya  
Vasitələrinin inkişafına  
Dövlət Dəstəyi Fonduun maliyyəsi  
əsasında hazırlanıb.



- Rəşad müəllim, efir vəsiqəsi almayan verilişlər varmı, hələ ki, layihə şəklindədir və üzərində iş gedir?

- Bəli, bələ layihələrimiz de çoxdur. Avtomobillerə bağlı veriliş üzərində fikirləşirik. Düzdür, digər radiolarda bu top verilişlər mövcuddur. Biz isə fərqli amplua və ya naşṣamılıq, elə performas yaratmalyıq ki, dinleyicilərin marağını tamamla özünə çəkə bilsin. Sıradan bir veriliş olmamalıdır. Özəl, fərqli proqramla auditoriyaya daxil olmaliyiq.

- Azərbaycan Beynəlxalq Radiosunun da fəaliyyətinə qısa toxunardız

- Beynəlxalq radioda 9 dildə verilişlər hazırlanır. Azərbaycan dilindən başqa, rus, fars, türk, erəb, erməni, gürcü, ləzgi, talış, kurd dillərində ərsəyə getirilən proqramlar gündəlik olaraq qısa və orta dalğalarda eşidilir, həmçinin internetlə yayılmışdır. Burada da illərin təcrübəsinə yiyələnən sənətkarlar, veteran jurnalistlərimiz çoxdur. Lakin bununla yanaşı, kollektivin canavarlaşdırılmasına, gənc kadrların radioya cəlb edilməsinə də səy göstərilir. Buranın özəlli odur ki, ayrı-ayrı dillər mükəmməl bilən mütəxəssisler işləyir, yaşı və gənc nəsil bərabər çalışır. Azərbaycanın beynəlxalq məqyasında tanıdlılaşdırma, dünəni, bu gün, ictimai-siyasi proseslərinin işçiləndiriləsi, mədəni, milli, mənəvi dəyerlərimiz təbliğ olunması, əlkəmizin yaxından tanılılması istiqamətində maraqlı və məzmunlu verilişlər hazırlanır. Xaricdə yaşayan soydaşlarımız dəfələrlə bildirilər ki, radio vasitəsi ana dilinin özüllərini qorumağı müvəffeq ola bilərlər.

- Ana radionun təbliği istiqamətində han-sı işlər görülür?